



## [Bak, Moskva v Ankarann srailin enerji lahiysind yeri](#)

Strateji v Thksizlik Tdqiqatlar Mrkzi bu yaxnlarda ( ) Sionist rejimin mxsus olan Begin-Sadat drc etdiyi mqald Arald dnizind mvcud olan enerji qaynaqlar zrindki grginliyi, habel Trkiy v Liviya hkumtlri arasndak dniz srhdrlinin myyndirilmisini srail n mhm bir msl olduunu bildirmkl yana, bu mslnin "Enerjinin pk Yolu" nun tsisi xsusunda sionist hkumt n qzl frst olaraq dyrlndirdi

Arannews-Nur-az.com:israilin Qafqazdak xarici siyasti &uuml;zr m&uuml;txssis :Miqdad Hsni &ouml;z mqalsind bel yazr

srailin &ldquo;Enerjinin pk Yolu&rdquo; nun mahiyyti v strategiyas v onun Xzr dnizinin, x&uuml;susn Baknn neft v qaz ehtiyatlar il laqsini byan etmzdn vvl, &ouml;nc sionist rejiminin ial olunmu razilrdki bzi enerji dyikliklri v perspektivlri .barsind qsaca m&uuml;zakir etmliyik

ngilislr Flstini ial etdikdn sonra, onlar bu torpaqlarda neft kfiyyat aparmaa .baladlar

Sionist rejimi trfindn qbul edilmi bir qanuna sasn, Birlmi Krallqdan b&uuml;t&uuml;n neft imtiyazlar AB-a verildi v bundan sonra neft mdnrlinin kfi .alasmaz drcd s&uuml;rtlndirildi

Mariv qzeti, 22/10/1952-ci il buraxlnda, srailin neft kfiyyat aparmasnn n b&ouml;y&uuml;k sbbi olaraq, tkc iqtisadi &uuml;st&uuml;nl&uuml;y&uuml; deyil, habel, bu rejimin digr &ouml;lkirdn aslln azaltmaq v bzi mhdudiyt v .sanksiyalardan qurtulmaq olduunu bildirdi

al olunmu razilr neft yataqlarln varl chtindn Yaxn rqin n kasb mntqsi hesab olunur v akar edilmi yataqlarda olan neft ehtiyatlar, olduqca az olmas il yana, .hm d &ccedil;ox tez bitir

sraild 1966-c ild g&uuml;ndlik 500 barel neft hasil edilirdi. Yni daxili istehlakn 10% -i istehsal edilirdi. Rejimin 2004-c&uuml; ild olan g&uuml;ndlik neft hasilat 3200 barel tkil ets d, daxili istehlak 240 min barel &ccedil;atmd. Bununla da, rejim daxili ehtiyacn yaln 50%-ni tmin ed bilirdi. Ancaq, bu g&uuml;n sionist .rejiminin neft hasilat cmi 100 barel tkil edir

Sionist rejimi tbii qaz sahsind d, 1999-cu ildn etibarn axtar aparmaa balamdr. Ancaq bu rejimin ld etdiyi n m&uuml;h&uuml;m tbii qaz yataqlar olan Tamar, Luyatan v Kari qaz yataqlar 2009 v 2013-c&uuml; illr arasnda kf edilmi v bu qaz yataqlar bu zamana qdr qaz idxal edn TI vivi qaz ixracat&ccedil;sna .&ccedil;evirmidir

2015-ci ilin statiskasna g&ouml;r, sionist rejiminin illik qaz istehlak 10 milyard kub metr oldu bildirilmidi. Bundan lav, bu rqmin 2030-cu ild 17 milyard kub .metr olaca proqnozladrlr  
Ancaq, mslnin n hmiyytli trfi bundan ibartdir ki, gr yaln 2015-ci ilin statistikasn nqr alsaq v glck &uuml;&ccedil;&uuml;n proqnozladrlan 17 milyard kub metri nqr almasaq v htta sionist rejimi he&ccedil; bir kild tbii qaz idxal etms, rejimin

.lind olan tbii qaz ehtiyat 40 ildn sonra t&uuml;knckdir

2013-c&uuml; ilin iyun aynn 23-d d&ouml;vlt, ksriyytin ryi, habel 18 nazirin razl il, rejim mxsus qazn 40 faizinin ixrac olunmasna dair qrar qbul etdi. Ancaq, Netanyahu kabinetini digr fraksiyalarn v xslrin etirazna tu glidi v i, son olaraq Ali Mhkmy tqdim olundu. O zamann maliyy naziri olan Yair Lapid bu plann 20 il .rzind 60 milyard dollar glir gtircyini iddia etdi

Bu plana qar olan etirazlar davam etmkd idi v etirazlar 2015-ci ild &ouml;z&uuml;n&uuml;n pik n&ouml;qtsin &ccedil;atd. al olunmu razilrd mskunlam minlrl sakin 16 hrd etiraz &uuml;&ccedil;&uuml;n k&uuml;&ccedil;lr .axdlar, ancaq, bu etirazlarda yaln 13 nfr TI vivd hbs olundu

M&uuml;xaliflrin srasnda yer alan, raq silli iqtisad&ccedil; professor Yaron Zelika, hm&ccedil;inin ABAK-n rb b&ouml;lmsinin ke&ccedil;mi thl&uuml;ksizlik bu etirazlarda &ccedil;xlar ( ) v informasya mmuru olan Kunen bin Yshaq .etdir v sonda, Qunen polis trfindn zorakla mruz qald

Etiraz&ccedil;lar bu plan srailin thl&uuml;ksizliyi &uuml;&ccedil;&uuml;n b&ouml;y&uuml;k bir thl&uuml;k hesab edirdir. Bundan lav etiraz&ccedil;larn digr dlili, bu plann glck nsillri tbii mnblrdn, habel optimalladrmadan mhrum .etmsi idi

Etirazlar yatrldqdan sonra, 2017-ci ilin mart aynda ordaniyann snaye irkti

.vasitsiyl Tamar qaz yatandan qaz ixracat baland

2019-cu ild Knesset (parlament) se&ccedil;kilrinin iki turu ke&ccedil;irildi v Knessetdki ardcl mlubiytlrdn sonra 23-cu Knesset se&ccedil;kilri 2020-ci ilin .mart aynn 2- txir salnd

B&uuml;t&uuml;n bu se&ccedil;kilrd Benjamin Netanyahu'nun tbliat v aldatma vasitlrindn biri d, qaz ixrac v qalq yanacaqlar vasitsil ld ediln elektrik enerjisi .istehsalnn artrlmas idi

Netanyahu h&ouml;kumti son illr rzind Avropaya qaz ixrac mslsin olduqca .&ccedil;ox &uuml;st&uuml;nl&uuml;k verib

2019-cu ilin mart aynda sionist rejiminin ba naziri, Kipr prezidenti, AB Xarici lr Naziri v Yunanstan ba naziri arasnda Avropaya qaz ixracnn hyata .ke&ccedil;irilmsi il bal ortaqlas ke&ccedil;irildi

ndis, ial olunmu razilrdki neft-qaz yataqlar x&uuml;susunda olan vziyyti nzz

alaraq, sas m&uuml;zakir m&ouml;vzusu olan srailin "Enerjinin pk Yolu"

:m&ouml;vzusuna qaydaq

ordaniya, Misir v Avropaya qaz ixrac v &ldquo;Enerjinin pk Yolu&rdquo; nu

hazrlamaq plan, Yossi Kohenin (hazrda Mossad tkilatnn sdri vzifsind

&ccedil;alr) srailin Milli Thl&uuml;ksizlik urasnda vzify balamas il eyni zamanda .balad

Bu xs bhs etdiyimiz plann prd arxas lidir v bu lahiyy dstk vernlrdn biridir. Bunun n bariz n&uuml;munsu is, 2013-c&uuml; il tsad&uuml;f edir. Bel ki, Yossi Kohen, Knessetd &ccedil;x edrk tbii qaz ixracat lahiysini canla-bala m&uuml;dafi edrk, bir lahiynin nzzrd tutulduunu, ancaq bu lahiy barsind hanssa bir mlumat byan ed bilmeycini s&ouml;yldi. Hmin iclasda itirak edn m&uuml;xaliflr, onu yalan v .uydurmada, habel siyasi bhan gtirmkd ittiham etdir

?G&ouml;rsn, sionist rejiminin qaz ixracnda bu qdr israr etmsinin sbbi n ola bilir G&ouml;rsn thl&uuml;ksizlik orqanlar, ial altndak razilrin qaz ehtiyatlarinn

!ixracnn, habel qaz ehtiyatlarnn t&uuml;knmsinin zrrini drk etmirirmi

Cavab budur ki, onlar bu mslni tam olaraq drk edirlr, ancaq, qsa, orta v uzun m&uuml;ddtd sionist rejimin b&ouml;y&uuml;k fayda gtir bilck hdf v mqsd .arxasncadrlar

Rejimin thl&uuml;ksizlik rsmilri dflrl etiraf edibl ki, srail qaz ixrac saysind iqtisadi glirlriyl yana, yeni strateji m&ouml;vqe qazana bilr, hm&ccedil;inin qonu &ouml;lkrl m&uuml;nasibtlri yaxladrmaqla &ouml;zlrini qanunildir bilrlr. Bundan lav, bildiribl ki, qsa m&uuml;ddtd enerji yolunu,habel iqtisadi v ticari sular qorumaq bhansiyl &ouml;zlrinin d&ouml;y&uuml; gmlrinin sayn da artra v bununla da Aralq dnizi sularna nzart ed bilrlr. Bunun nticsind d, Qzza v .Hizbullahla olan regional m&uuml;hariby daha &ccedil;ox hakim ola bilrlr

ldquo;Enerjinin pk Yolu&rdquo; sionist rejimin uzunm&uuml;ddtli, habel& strateji hdfidir. H&ouml;k&uuml;mt rsmilri yuxarda qeyd etdiyimiz kimi a&ccedil;q kild danm olmasalarda, onlarn bzi byanatlar bu yol xritsini tamamlayan bir n&ouml;v pazl tapmacasn tamamlayan par&ccedil;alar rolunu .oynayr

Yuxarda g&ouml;striln qsam&uuml;ddtli v ortam&uuml;ddtli hdfllr &ccedil;atdqdan sonra TI viv yeni bir mrhly qdm qoyacaq v srail-Avropa qaz dhlizi, digr &ouml;lkrlin, x&uuml;susn d, rb &ouml;lkrlinin neft v qaz tranzit yolu olacaqdr. Bundan lav bu g&uuml;n zahird sionist rejim il grginlik i&ccedil;ind g&ouml;r&uuml;n T&uuml;rkiy d, bu &ldquo;pk Yolu&rdquo; nun siyastlrinin .tsiri altna d&uuml;ckdir

bri dilli mnblr, bu boru kmrinin T&uuml;rkiy, hm&ccedil;inin rdoann anti-sionist siyastin qar bir n&ouml;v tzyiq olacan, bundan lav, Avropann Rusiya v Azrbaycana qar bazarlq g&uuml;c&uuml;n&uuml; artracan v Avropann onlardan aslln azaldacan v sonda Avropadak bzi srail leyhin hrkatlarn da ortadan .qalxacan a&ccedil;q kild byan etmilr

Ola bilsin ki, Bak bu a&ccedil;qlamalar &ouml;z&uuml;n&uuml;n enerji ixrac siyastind tsirsiz hesab etsin v hm&ccedil;inin, T&uuml;rkiyni &ouml;z&uuml;n qarda, m&uuml;tffiq v x&uuml;susn d, "Tanap" boru kmrinin mslsind, maraqlarnn qoruyucusu kimi qbul etsin v bundan lav , srail qaznn ixracatna qti kimi xslri &ouml;z&uuml;n ial olunmu ( ) kild etiraz edn professor Brenda affer .torpaqlardak lobbi&ccedil;i olaraq tsvv&uuml;r etmi olsun

Ancaq bunun cavabnda demk lazmdr ki, bu g&uuml;n Bak sionist rejiminin neftinin 5% -ni tmin edir v demk olar ki, aralarnda olan m&uuml;qavil inhisar m&uuml;qavilsi hesab olunur, lakin Azrbaycann beynlxalq sionizm m&uuml;qabilind he&ccedil; bir iradsi v slahiyyti yoxdur v bu sazi tamamil srailin xeyrin tnzimlnrk icra olunur. ndis, tsvv&uuml;r edin ki, Bak v TI viv arasnda hanssa bir m&ouml;vzuda rqabt yaransa, &ouml;z&uuml; d bu rqabt strateji hmiyyt malik olsa, bu zaman Azrbaycan nec b&ouml;hranlara v problemlr d&uuml;&ccedil;ar olacaqdr. Habel, son onillikd, x&uuml;susn d regionda ba vern dyiikliklri nizr alsaq, T&uuml;rkiynin xarici siyasti bunu g&ouml;strir ki, gr n zamansa, T&uuml;rkiynin maraqlar htta az bir kild bel

thl&uuml;k qarsnda qalsa, Bakya olan qardalq idealar &uuml;zrindn xtt  
:&ccedil;kckdir. Bu msly ibri dilli mnby istinadn bunu misal gtirmk olar

T&uuml;rkiy hr zaman pank&uuml;rd&ccedil;&uuml;l&uuml;y qar &ccedil;xsa da,  
2015-ci ilin may aynn vvlindn avqustun ortalarına qdr srail v beynlxalq  
sionizmin maraqlar namin raq K&uuml;rd&uuml;stan il qardalq rolu oynad, bu  
m&uuml;ddt rzind raq K&uuml;rd&uuml;stan neftinin 5 milyon barelinin srailin  
Hayfa v Adod neft emal zavodlarına tranzitinin ger&ccedil;klmsin xidmt etdi.  
T&uuml;rkiy bu xidmtiyl yalnızca vasit&ccedil;ilik rolunu oynamrd,  
&ccedil;&uuml;nki, raqn tbii resusların qart olunmas x&uuml;susunda rbil v TI  
viv arasnda onsuzda m&uuml;qavillr imzalanmd. T&uuml;rkiynin burada rolu is,  
.yalnzca sionist rejiminin mrlrini icra etmk idi

Sionist rejim bu tendensiyan hl d ld etmsin baxmayaraq, buna nail olmaa  
&ccedil;alarkn lbtt ki, Bak, Ankara v Moskvan bu tendensiyan gediata mul ed  
.bilr

hid Hac Qasim S&uuml;leymaninin qan el bir brkt sahibdir ki, qeyd etdiyimiz bu  
&uuml;klri sionizmin bu hiylsindn xilas ed bilr. &Ccedil;&uuml;nki beynlxalq  
sviyy m&uuml;vcud olan sionizm qar m&uuml;bariz atmosferi Hac Qasimin  
hadtindn vvl v sonra iki d&uuml;vr b&uuml;l&uuml;n&uuml;r v bu  
m&uuml;bariznin ikinci d&uuml;vr&uuml;nd sionizmin dalmas daha s&uuml;rtl  
.hyata ke&ccedil;ckdir

Nticd: M&uuml;qavimt q&uuml;vvlri sionist rejimini, bu &ldquo;Enerjinin pk  
Yolu&rdquo; nu yaratmaq x&uuml;lyasna qar myus edckdir. &Ccedil;&uuml;nki,  
ial&ccedil; rejim Hac Qasimin hadtindn sonra bu dhlizi tmin etmyin demk olar  
.ki, m&uuml;mk&uuml;n olmadn &ccedil;ox g&uuml;zl bilr

Ancaq, Azrbaycan kimi &uuml;klrin TI viv trfindn hyata ke&ccedil;iriln bu  
.sionist planna g&uuml;r ba aryacaqdr  
Aydın olan msl v hm&ccedil;inin m&uuml;qavimt oxunun yeni  
d&uuml;&uuml;nsci beldir: Hac Qasim S&uuml;leymaninin hadtindn sonra slam  
&uuml;klrinin sionist rejimi il olacaq hr hans bir iqtisadi v siyasi  
.m&uuml;nasibtlri qtiyyın balanmazdr